

AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ

«Təsdiq edirəm»

Tədrisin təşkili və təlim texnologiyaları

üzrə prorektor vəzifəsini icra edən

dos. Z.I.Məmmədov

07.fevral.2025

**Fənn sillabusu**

**Ixtisas:** 060631.Kompüter sistemləri və şəbəkələri

**Fakülte:** Aqrar və mühəndislik

**Kafedra:** Texnologiya və texniki elmlər

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Alqoritmlərin analizi və işlənməsi

**Kodu:** MIF-B04.5

**Tədris ili:** I (2024-2025), II semestr

**Tədris yükü:** Cəmi: 30 saat (15 saat mühazirə, 15 saat laboratoriya)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 6 kredit

**II.Müəllim haqqında məlumat:**

**Vəzifəsi, adı, atasının adı, soyadı:** prof.Ə.Kərimov

**Məsləhət saatı:** III gün saat 12<sup>00</sup> – 13<sup>00</sup>

**Kafedranın ünvani:** Lənkəran ş. Füzuli 170 a

**E-mail ünvani:**

**III.Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas**

1. Thomas H. Cormen Charles E. Leiserson Ronald L. Rivest Clifford Stein. – Introduction to Algorithms (Third Edition). The MIT Press Cambridge, Massachusetts London, England
2. Anany Levitin- Introduction to the Design&Analysis of Algorithms ( 3rd Edition). Pearson
3. B. M. Kотов, Е. П. Соболевская А. А. Толстиков. Алгоритмы и структуры данных. Белорусский государственный университет.
4. Z.T. Məhərrəmov , H. P. Vəliyev Verilənlərin strukturu və alqoritmlər. Dərslik. Bakı, 2020

**Əlavə**

1. [http://aisd.kubsau.ru/lections/lect\\_kurs\\_b1/lect9\\_b1.html](http://aisd.kubsau.ru/lections/lect_kurs_b1/lect9_b1.html)
2. <https://ru.wikipedia.org/wiki>

**IV.Prerekvizitlər.** "Alqoritmin analizi və işlənməsi" fənni "Kompüter elmləri" ixtisası üzrə təhsil standartında nəzərdə tutulmuş əsas fənn olmaqla tələbələrə alqoritmlaşdırmanın əsasları, müxtəlif tip alqoritmlərin qurulması və analizi məsələlərinin öyrədilməsində mühüm rol oynayır. Bu fənnin tədrisindən önce tələbələrdə Informatika, diskret riyaziyyat, programlaşdırma və ümumilikdə riyaziyyat üzrə baza biliklərinin olmasını tələb edir.

**V.Korekvizitlər.** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:**

Fənnin tədrisinin məqsedi müxtəlif tip tapşırıqların həlli üçün alqoritmaların işlənməsi, alqoritmaların analiz üsullarının və onların müxtəlif növləri üzərində əməliyyatların aparılma qaydalarının öyrənilməsidir. Fənnin tədrisi zamanı tələbələrə aşağıdakı məsələlər öyrədirilir:

- Alqoritmaların nəzəriyyəsinə giriş;
- Müxtəlif strukturlu alqoritmaların hazırlanması;
- Massivlərin çeşidlenməsi, axtarış alqoritmaları;
- Verilənlərin strukturu;
- Müxtəlif praktiki məsələlər zamanı alqoritmin tipinin seçilməsi.

**VII. Davamiyyətə verilen tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbe həmin fəndən imtahana buraxılmır və onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbe smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır aiddir: 20 bal seminar və laboratoriya dərslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyari nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbe keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərtərəflidir;
- 9 bal - tələbe keçilmiş material tam başa düşür, cavabı dəqiqdir və mövzunun mətnini tam açabilir;
- 8 bal - tələbe cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbe keçilmiş material başadüşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal - tələbənin cavabı əsasəndüzungündür;
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;
- 0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Əks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. *Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahana qədərki ballar əsasında)*

91-100 bal - əla (A)

81-90 bal - çox yaxşı (B)

71-80 bal - yaxşı (C)

61-70 bal - kafi (D)

51-60 bal - qənaətbəxş (E)

51-baldan aşağı - qeyri-kafi (F)

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görüləcək.

**X. Təqvim mövzu planı:** Mühazirə – 15 saat, laborator – 15 saat, Cəmi 3 – saat.

#### Mühazirə mövzuları

S/s	Mövzunun adı və məzmunu	Saat	Tarix
1.	Giriş. Alqoritmlaşdırılmayə giriş	2	

	<b>Plan:</b> 1.Alqoritm anlayışı və onun mahiyyəti 2.Kompüterdə məsələnin həlli mərhələləri 3.Alqoritmin intuitiv xassələri 4.Tipik alqoritmik strukturlar 5.Sadə və mürekkeb dövri struktur	
2.	<b>Evlid və Heron alqoritmaları, onların işlənməsi</b> <b>Plan:</b> 1.Evlid alqoritmi və onun hesablanması 2.Heron alqoritmi və onun hesablanması	2
3.	<b>Alqoritmaların mürekkebliyi</b> <b>Plan:</b> 1. Alqoritmaların mürekkebliyi 2. Alqoritmin zaman və məkan mürekkebliyi	2
4.	<b>Alqoritmaların hazırlanması metodları: Kobud güc metodu</b> <b>Plan:</b> 1.Matrislərin vurulması alqoritmi 2.Seçimli çeşidlənme	2
5.	<b>Alqoritmaların hazırlanması metodları: Böl və idarə et metodu</b> <b>Plan:</b> 1.Kombinasiyalı çeşidlənme (Tim sort) 2.Birləşməli çeşidlənme (Merge sort)	2
6.	<b>Alqoritmaların hazırlanması metodları: Azalt və idarə et metodu</b> <b>Plan:</b> 1.Əlavəli nizamlama (Insertion sort) 2.Sabit ədəd qədər azaltma 3.Sabit vuruq qədər azaltma	2
7.	<b>İkili axtarış ağacı</b> <b>Plan:</b> 1.İkili axtarış ağacı nədir? 2.İkili axtarış ağacına sorğular 3.İkili axtarış ağacında əlavə et və silmə 4.İxtiyari ikili axtarış ağacının qurulması	1
8	<b>Dinamik programlaşdırma və xəsis alqoritmaların tətbiqi</b> <b>Plan:</b> 1.Xəsis strategiya elementləri 2.Kruskal alqoritmi 3.Prim alqoritmi 4.Deykstr alqoritmi 5.Floyd alqoritmi	15
<b>Cəmi :</b>		

**Laborator mövzuları**

S/s	Mövzunun adı	Saat	Tarix
1.	Alqoritmələşdirməyə giriş. Alqoritmin xassələri və strukturları	2	
2.	Evlid və Heron alqoritmalarının işlənməsi	2	
3.	Alqoritmaların zaman və məkan mürekkebliyi	2	
4.	Kobud güc metodu: matrislərin vurulması və seçimli çeşidlənme	2	
5.	Böl və idarə et metodu: Tim sort və Merge sort	2	

6	Azalt və idarə et metodu: əlavəli nizamlama, sabit ədəd və sabit vuruq qədər azaltma	2	
7.	İkili axtarış ağacılarının qurulması və sorğular	2	
8.	Kruskal, Prim, Deykstr və Floyd alqoritmaları	1	
<b>Cəmi:</b>		<b>15</b>	

#### XI. Fənn üzrə tələblər, tapşırıqlar:

- Kompüter sistemləri və şəbəkələri fənni ilə əlaqələndirmək;
- Kompüter sistemləri və şəbəkələrindən istifadə edərək informatika dərsində bilik və bacarıqlara yiyələnmək.

#### XII. Fənn üzrə təlimin nəticələri.

- Alqoritmlaşdırmanın elmi-nəzəri problemlərinin öyrənilməsi
- Verilənlərin analizi problemləri haqqında
- Alqoritmların işlənməsi yolları
- Alqoritmlaşdırmanın analiz edilməsi qaydalarının təhlili

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

#### XIV. Birinci kollekvum sualları.

1. Alqoritm anlayışı və onun mahiyyəti
2. Kompüterdə məsələnin həlli mərhələləri
3. Alqoritmin intuitiv xassələri
4. Tipik alqoritmik strukturlar
5. Sade və mürəkkəb dövri struktur
6. Euklid alqoritmi
7. Heron alqoritmi
8. Alqoritmların mürəkkəbliyi
9. Alqoritmin zaman və məkan mürəkkəbliyi
10. Matrislərin vurulması alqoritmi

#### İkinci kollekvum sualları.

1. Seçimli çeşidləmə alqoritmi
2. Kombinasiyalı çeşidlənmə (Tim sort)
3. Birləşməli çeşidlənmə (Merge sort)
4. Əlavəli nizamlama (insertion sort)
5. Sabit ədəd qədər azaltma
6. Sabit vuruq qədər azaltma
7. İkili axtarış ağacı nədir?
8. İkili axtarış ağacına sorğular
9. İkili axtarış ağacında əlavə et və silmə
10. İxtiyari ikili axtarış ağacının qurulması

#### XV. Fənnin imtahan sualları:

1. Alqoritm anlayışı və onun mahiyyəti
2. Kompüterdə məsələnin həlli mərhələləri
3. Alqoritmin intuitiv xassələri
4. Tipik alqoritmik strukturlar
5. Sade və mürəkkəb dövri struktur
6. Euklid alqoritmi
7. Heron alqoritmi
8. Alqoritmların mürəkkəbliyi
9. Alqoritmin zaman və məkan mürəkkəbliyi

10. Matrislərin vurulması alqoritmi
11. Seçimli çeşidləmə alqoritmi
12. Kombinasiyalı çeşidlənmə (Tim sort)
13. Birləşməli çeşidlənmə (Merge sort)
14. Əlavəli nizamlama (insertion sort)
15. Sabit ədəd qədər azaltma
16. Sabit vuruq qədər azaltma
17. İkili axtarış ağacı nədir?
18. İkili axtarış ağacına sorğular
19. İkili axtarış ağacında əlavə et və silmə
20. İxtiyari ikili axtarış ağacının qurulması
21. Xəsis strategiya elementləri
22. Kruskal alqoritmi
23. Prim alqoritmi
24. Deykstr alqoritmi
25. Floyd alqoritmi

Syllabus "Texnologiya və texniki elmlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (07 fevral 2025-cu il, protokol № 06).

Kafedra müdürü:  
Fənn müəllimi:

dos. R.F. Əliyev  
prof. Ə.Kərimov

**AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ  
LƏNKƏRAN DÖVLƏT UNIVERSİTETİ**

«Təsdiq edirəm»

Tədrisin təşkili və təlim texnologiyaları

üzrə prorektor vəzifəsini icra edən

 dos. Z.I.Məmmədov

07.fevral.2025

**Fənn sillabusu**

**İxtisas: 060632 İnfomasiya texnologiyaları və telekomunikasiya sistemləri**

**Fakültə: Aqrar və mühəndislik**

**Kafedra: Texnologiya və texniki elmlər**

**I.Fənn haqqında məlumat:**

**Fənnin adı:** Data mühəndisliyinə giriş

**Kodu:** MİF-B08

**Tədris ili:** I (2024-2025), II semestr

**Tədris yükü:** Cəmi: 45 saat (30 saat mühazirə, 15 saat laboratoriya)

**Tədris forması:** Əyani

**Tədris dili:** Azərbaycan dili

**AKTS üzrə kredit:** 8 kredit

**II.Müəllim haqqında məlumat:**

**Vəzifesi, adı, atasının adı, soyadı:** prof.Ə.Kərimov

**Məsləhət saatı:** III gün saat 12<sup>00</sup> – 13<sup>00</sup>

**Kafedranın ünvani:** Lənkəran ş. Füzuli 170 a

**E-mail ünvani:**

**III.Təsviyyə olunan dərsliklər və dərs vəsaitləri:**

**Əsas**

1. Thomas Davenport. Big data at work: dispelling the myths, uncovering the opportunities. Harvard Business Review Press. Boston, Massachusetts. 2014 pag. 113-133 (Davenport, 2014)

2. Dr. Carsten Bange, Timm Grosser, Nikolai Janoschek "Big Data Use Cases, 2015 2015 – Getting real on data monetization", BARC Research Study

3. Big Data Analytics: Future architectures, Skills and roadmaps for the CIO; Philip Carter; IDC White Paper; 2011.

4. From Big Data to Meaningful Information - Insights from a webinar sponsored by KMWorld Magazine and SAS; Conclusion paper; 2013.

5. Implementation of Big Data technologies in the healthcare system: Evaluation of technological and commercial perspectives (The Russian Presidential Academy of National Economy and Public Administration, Moscow, Russia; Directorate of State Scientific and Technical Programmes, Moscow, Russia) ЭКОНОМИКА НАУКИ 2016, T. 2, № 2 Tsvetkova L.A., Cherchenko O.V.

6. Galit Shmueli, To Explain or Predict?, 25 Statistical Sci. 289, 291 (2010), <http://www.stat.berkeley.edu/~aldous/157/Papers/shmueli.pdf>. See also Mike Wu, Big Data Reduction 2: Understanding Predictive Analytics, Sci. of Social Blog (Mar. 26, 2013 9:41 AM), <http://community.lithium.com/t5/Science-of-Social-blog/Big-Data-Reduction-2-Understanding-Predictive-Analytics/ba-p/79616> ("[P]redictive analytics is all about using data you have to predict data that you don't have.") (emphases in original).

**Əlavə**

7. "Big Data A Tool for Inclusion or Exclusion? Understanding the Issues FTC Report January 2016", Federal Trade Commission, Edith Ramirez, Chairwoman Julie Brill, Commissioner Maureen K. Ohlhausen, Commissioner Terrell McSweeney, Commissioner  
8. Think Bigger: Developing a Successful Big Data Strategy for Your Business Hardcover – April 1, 2014

9. The World's Technological Capacity to Store, Communicate, and Compute

**IV. Prerekvizitler.** İnkışaf etməkdə və müasir cəmiyyətin gündəlik fəaliyyətində geniş tətbiq edilməkdə olan informasiya texnologiyaları bizim empirik verilənlərə olan münasibətimizi dəyişdirilməsini tələb edir.

**V. Korekvizitlər.** Bu fənnin tədrisi ilə eyni vaxtda başqa buna oxşar fənlərin tədrisinə ehtiyac yoxdur.

**VI. Fənnin təsviri və məqsədi:**

İnformasiya texnologiyalarının müxtəlif təzahürlərindən istifadə etmək, funksiyalarından yararlanmaq artıq normaya çevrilmişdir. Coxsayılı texniki qurğular, smartfonlar, planşet və kompüterler, Internet, bank kartları, fərdi hesablar, videonəzarət sistemləri, CRM, ERP sistemləri tətbiq olunmuş, lokal kompüter şəbəkələrinə malik müəssisə və təşkilatlar texnologiya mühitli şəhərlərdə hər addımda rast gəlmək mümkündür. Bütün sadalanan sistemlər və qurğular bizim gündəlik fəaliyyətimizi qeydə alır (bu qeydiyyat məqsədyönlü, düşünülmüş, birbaşa şəkildə olmaya da bilər). İnkışaf etməkdə və müasir cəmiyyətin gündəlik fəaliyyətində geniş tətbiq edilməkdə olan informasiya texnologiyaları bizim empirik verilənlərə olan münasibətimizi dəyişdirilməsini tələb edir. Bu inkışaf meyllər Big Data texnologiyalarının meydana gəlməsinə səbəb oldu. BIG DATA texnologiyalarının program-texniki vasitələri və texnologiyaları haqqında nəzəri biliklərə və praktik bacarıqlara sahib olmaqdır. Belə ki, BIG DATA texnologiyalarında struktursuz və multistruktural datalar və onların işlənmə texnologiyaları, BIG DATA -nın "5V-si"- Velocity – Sürət, Volume – Həcm, Variety – Müxtəliflik, Veracity – Doğruluq, Value – Dəyər öyrənilir. BIG DATA texniki və program təməntarı, paralel paylanan hesablama sistemləri, HDFS fayl sistemi, APACHE-HADOOP, MAP-REDUCE texnologiyaları öyrənilir.

**VII. Davamiyyətə verilən tələblər:** Fənn üzrə semestr ərzində buraxılmış auditoriya saatlarının ümumi sayı Elmi Şuranın 16 may 2024-cu il tarixi qərarına uyğun olaraq davamiyyət meyarları nəzərə alınmaqla müəyyən olunmuş həddən yuxarı olduğu halda tələbə həmin fəndən imtahana buraxılır və onun həmin fənn üzrə akademik borcu qalır.

**VIII. Qiymətləndirmə:** Tələbələrin biliyi 100 ballıq sistemdə qiymətləndirilir. Bundan 50 balı tələbə smestr ərzində, 50 balı isə imtahanda toplayır. Smestr ərzində toplanan 50 bala aşağıdakılardır: 20 bal seminar və labaratoriya dəslərində fəaliyyətinə görə, 30 bal kollekvuma görə. Qiymətləndirmə zamanı Elmi Şuranın 16 may 2024-cu il tarixli qərarına uyğun olaraq qiymətləndirmə meyarı nəzərə alınır.

Qiymət meyarları aşağıdakılardır:

- 10 bal - tələbə keçilmiş material dərindən başa düşür, cavabı dəqiq və hərəkəflidir;
- 9 bal - tələbə keçilmiş material tam başa düşür, cavabı dəqikdir və mövzunun mətnini tam açabilir;
- 8 bal - tələbə cavabında ümumi xarakterli bəzi qüsurlara yol verir;
- 7 bal - tələbə keçilmiş material başadüşür, lakin nəzəri cəhətdən bəzi məsələləri əsaslandırma bilmir;
- 6 bal - tələbənin cavabı əsasəndüzungündür;
- 5 bal - tələbənin cavabında çatışmazlıqlar var, mövzunu tam əhatə edə bilmir;
- 4 bal - tələbənin cavabı qismən doğrudur, lakin mövzunu izah edərkən bəzi səhv'lərə yol verir;
- 3 bal - tələbənin mövzudan xəbəri var, lakin fikrini əsaslandırma bilmir;
- 1-2 bal - tələbənin mövzudan qismən xəbəri var;

-0 bal - suala cavab yoxdur.

Tələbənin imtahanda topladığı balın miqdarı 17-dən az olmamalıdır. Öks təqdirdə tələbənin imtahan göstəriciləri semestr ərzində tədris fəaliyyəti nəticəsində topladığı bala əlavə olunmur. **Semestr nəticəsinə görə yekun qiymətləndirmə (imtahan və imtahanaqədərki ballar əsasında)**

- 91-100 bal - əla (A)
- 81-90 bal - çox yaxşı (B)
- 71-80 bal - yaxşı (C)
- 61-70 bal - kafi (D)
- 51-60 bal – qənaətbəxş (E)
- 51-baldan aşağı - qeyri-kafi (F)

**IX. Davranış qaydalarının pozulması:** Tələbə Universitetin daxili nizam-intizam qaydalarını pozduqda əsasnamədə nəzərdə tutulan qaydada tədbir görülecek.

**X. Təqvim mövzu planı:** Mühazirə – 30 saat, laborator – 15 saat, Cəmi 45 – saat.

Mühazirə mövzuları			
S/ s	Mövzunun adı və məzmunu	Saa t	Tarix
1.	<b>Giriş. BİG DATA texnologiyasının mahiyyəti</b> <b>Plan:</b> 1. BİG DATA texnologiyalarının anlayışları, terminləri, mahiyyəti, yaranma vasitələri informasiya istehsalı vasitələri. 2. Klassik VB və VBİS lərdən fərqi izah olunur. Texniki və program vasitələri barəsində ümumi məlumat. 3. Verilənlərin tipi, həcmi, axını, təhlil metodları və əsas məqsədləri.	2	
2.	<b>Struktursuz DATALAR</b> <b>Plan:</b> 1. Klassik VB-lərdə verilənlərin əsas növləri. BİG DATA texnologiyalarında struktursuz və multistruktural data quruluşlu verilənlər. 2. Struktursuz data. Metadata, Twitter tweetləri və digər sosial media postları.	2	
3.	<b>Multistruktural DATALAR</b> <b>Plan:</b> 1. Multistrukturlu data. 2. Şəkil, video, mətnlərdən ibarət külli miqdarda struktursuz data. 3. Obyektyönümlü bazaların, informasiya vizuallaşdırma vasitələrinin müasir formaları.	2	
4.	<b>BİG DATA texnologiyasının 5-V-si.</b> <b>Plan:</b> 1. Velocity – Sürət 2. Volume – Həcm, 3. Variety – Müxtəliflik 4. Veracity – Doğruluq 5. Value – Dəyər	2	
5.	<b>Microsoft Azure. Mövcud imkanlar. Big Data və VBİS-in birgə fəaliyyəti</b> <b>Plan:</b> 1. Microsoft Azure, Power BI platformaları, dataların analitikası üsulları. 2. VBİS və Big Data texnologiyalarının integrasiyası məsələlər. 3. Azure Databricks, Azure Machine Learning haqqında məlumat.	2	

6.	<b>Big Data emalı üçün paralel hesablama sistemləri. Klaster, Grid, Cloud texnologiyaları. HDFS sistemi.</b> Plan: 1.Paralel paylanan hesablama sistemləri haqqında məlumatlar. 2.Grid, Klaster və Cloud texnologiyalarının mahiyyəti. 3.Big Data texnologiyalarının parallel paylanan sistemlərlə qarşılıqlı əlaqəsi. 4.Apparat texniki və program vasitələri.	2
7.	<b>Apache-Hadoop , Map-Reduce texnologiyası</b> Plan: 1. Big Data texnologiyalarının əsas emal üsullarından biri olan Apache -Hadoop platforması, Map-Reduce texnologiyası. 2. Hadoop mühitində program təminatı.	2
8	<b>Big Data –nın kompüter yaddaşında emalı (Spark).Vizual analitika İn-memory analitikası</b> Plan: 1. Big Data texnologiyalarında informasiya emalı və analitikası məsələləri. Spark programının imkanları, interfeysi.	2
9	<b>BIG DATA texnologiyalarında təhlükəsizlik problemləri</b> Plan: 1.Big Data texnologiyalarında informasiya mühafizə sistemlərindən. Dataların qorunmasının Cloud texnologiyalarındaki problemləri.	2
10.	<b>BIG DATA texnologiyaları</b> Plan: 1.“Big Data” texnologiyalarının yaranmasını şərtləndirən əsas amillər. 2. “Big data” alətləri və texnoloji həllər 3. “Big data” texnologiyalarının faydaları	2
11.	<b>Böyük verilənlərin analizi problemləri</b> Plan: 1.Verilənlərin toplanması 2.Böyük verilənlərin analizi.	2
12.	<b>Big Data Konsepsiyası və Aktual Elmi-Nəzəri Problemlər</b> Plan: 1.Big datanın elmi-nəzəri problemləri 2. Böyük verilənlərin analizi problemlər 3. Böyük Verilənlərin Arxitekturası	2
13.	<b>Böyük verilənlərin saxlanılma problemləri və mövcud həllər</b> Plan: 1.Bulud saxlama növləri.	2
14.	<b>Böyük verilənlərin müasir saxlama sistemləri</b> Plan: 1.Relyasion verilənlər bazaları.	2
15.	<b>BIG DATA analitikası</b> Plan: 1. Big Data və təhsilin yeni məsələsi. 2. Big Data perspektivləri	1
<b>Cəmi:</b>		<b>30</b>

#### Laborator mövzuları

S/ s	Mövzunun adı	Saa t	Tarix
1.	BIG DATA texnologiyasının mahiyyəti. Informasiya istehsalı vasitələri.	2	

2.	Struktursuz və Multistruktural Datalar. Verilənlərin tipləri	2	
3.	BIG DATA texnologiyasının 5-V-si. Velocity – Sürət Volume – Həcm Variety – Müxtəliflik Veracity – Doğruluq Value – Dəyer xüsusiyyətlərinin öyrənilməsi	2	
4.	Microsoft Azure. Mövcud imkanlar. Big Data və VBIS-in birgə fəaliyyətinin öyrənilməsi	2	
5.	Big Data emalı üçün paralel hesablama sistemləri. Klaster, Grid, Cloud texnologiyaları.HDFS sistemi.	2	
6.	Apache-Hadoop platforması, Map-Reduce texnologiyası.	2	
7.	Big Data –nın kompüter yaddaşında emalı (Spark).Vizual analitika In-memory analitikası	2	
8.	BIG DATA texnologiyalarında təhlükəsizlik problemlərinin öyrənilməsi.	1	
<b>Cəmi:</b>		<b>15</b>	

#### XI. Fənn üzrə tələbələr, tapşırıqlar:

- Informasiya texnologiyalarının fənn ilə əlaqələndirmək;
- Informasiya komunikasiya texnologiyalarından istifadə edərək informatika dərsində bilik və bacarıqlara yiyələnmək.

#### XII. Fənn üzrə təlimin nticələri.

- Big datanın elmi-nəzəri problemləri haqqında
- Böyük verilənlərin analizi problemlərinin təhlili
- Böyük Verilənlərin Arxitekturasının verilməsi
- Multistrukturlu data haqqında biliklər
- Şəkil, video, mətnlərdən ibarət külli miqdarda struktursuz data anlayışlarının olması
- Obyektyönümlü bazaların, informasiya vizuallaşdırma vasitələrinin müasir formaları haqqında təhlilər.

#### XIII. Tələbələrin fənn haqqında fikrinin öyrənilməsi.

#### XIV. Birinci kollekvum sualları.

1. BIG DATA texnologiyalarının anlayışları, terminləri, mahiyyəti, yaranma vasitələri informasiya istehsalı vasitələri.
2. Klassik VB və VBIS lərdən fərqi izah olunur. Texniki və program vasitələri barəsində ümumi məlumat.
3. Verilənlərin tipi, həcmi, axını, təhlil metodları və əsas məqsədləri.
4. Klassik VB-lərdə verilənlərin əsas növləri. BIG DATA texnologiyalarında struktursuz və multistruktural data qurluşlu verilənlər.
5. Struktursuz data. Metadata, Twitter tweetləri və digər sosial media postları.
6. Multistrukturlu data.
7. Şəkil, video, mətnlərdən ibarət külli miqdarda struktursuz data.
8. Obyektyönümlü bazaların, informasiya vizuallaşdırma vasitələrinin müasir formaları.
9. Velocity – Sürət
10. Volume – Həcm,

#### İkinci kollekvum sualları.

1. Microsoft Azure, Power BI platformaları, dataların analitikası üsulları.
2. VBIS və Big Data texnologiyalarının integrasiyası məsələlər.
3. Azure Databricks, Azure Machine Learninig haqqında məlumat.
4. Paralel paylanan hesablama sistemləri haqqında məlumatlar.
5. Grid, Klaster və Cloud texnologiyalarının mahiyyəti.
6. Big Data texnologiyalarının parallel paylanan sistemlərlə qarşılıqlı əlaqəsi.
7. Apparat texniki və program vasitələri.
8. Big Data texnologiyalarının əsas emal üsullarından biri olan Apache –Hadoop platforması, Map-Reduce texnologiyası.

9. Hadoop mühitində program təminatı.
10. Big Data texnologiyalarında informasiya emalı və analitikası məsələləri. Spark programının imkanları, interfeysi.

#### XV. Fənnin imtahan sualları:

1. BIG DATA texnologiyalarının anlayışları, terminləri, mahiyyəti, yaranma vasitələri informasiya istehsalı vasitələri.
2. Klassik VB və VBIS lərdən fərqi izah olunur. Texniki və program vasitələri barəsində ümumi məlumat.
3. Verilənlərin tipi, həcmi, axını, təhlil metodları və əsas məqsədləri.
4. Klassik VB-lərdə verilənlərin əsas növləri. BIG DATA texnologiyalarında struktursuz və multistruktural data qurluşlu verilənlər.
5. Struktursuz data. Metadata, Twitter tweetləri və digər sosial media postları.
6. Multistrukturlu data.

--blok--

- 7.Şəkil, video, mətnlərdən ibarət külli miqdarda struktursuz data.
- 8.Obyektyönümlü bazaların, informasiya vizuallaşdırma vasitələrinin müasir formaları.
- 9.Velocity – Sürət
- 10.Volume – Həcm,
- 11.Variety – Müxtəliflik
- 12.Veracity – Doğruluq
- 13.Value – Dəyər
- 14.Microsoft Azure, Power BI platformaları, dataların analitikası üsulları.
- 15.VBIS və Big Data texnologiyalarının integrasiyası məsələlər.
- 16.Azure Databricks, Azure Machine Learninig haqqında məlumat.

--blok--

- 17.Paralel paylanan hesablama sistemləri haqqında məlumatlar.
- 18.Grid, Klaster və Cloud texnologiyalarının mahiyyəti.
- 19.Big Data texnologiyalarının parallel paylanan sistemlərlə qarşılıqlı əlaqəsi.
- 20.Apparat texniki və program vasitələri.
21. Big Data texnologiyalarının əsas emal üsullarından biri olan Apache –Hadoop platforması, Map-Reduce texnologiyası.
22. Hadoop mühitində program təminatı.

--blok--

22. Big Data texnologiyalarında informasiya emalı və analitikası məsələləri. Spark programının imkanları, interfeysi.
- 23.Big Data texnologiyalarında informasiya mühafizə sistemlərindən. Dataların qorunmasının Cloud texnologiyalarındakı problemləri.
- 23."Big Data" texnologiyalarının yaranmasını şərtləndirən əsas amillər.
- 24."Big data" alətləri və texnoloji həllər
- 25."Big data" texnologiyalarının faydaları

--blok--

26. Verilənlərin toplanması
27. Böyük verilənlərin analizi.
- 28.Big datanın elmi-nəzəri problemləri
29. Böyük verilənlərin analizi problemlər
30. Böyük Verilənlərin Arxitekturası
- 31.Bulud saxlama növləri.
- 32.Relyasion verilənlər bazaları.
33. Big Data və təhsilin yeni məsəlesi.

**34. Big Data perspektivləri**

Sillabus "Texnologiya və texniki fənlər" kafedrasında müzakirə edilərək, təsdiq edilmişdir (07 fevral 2025-ci il, protokol № 06).

**Kafedra müdürü:**

**Fənn müəllimi:**



**dos. R.F. Əliyev**

**prof. Ə.Kərimov**